

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# AĞA VƏ NÖKƏR

LEV TOLSTOY

Rus dilindən tərcümə:

Zahid Saritorpaq



Koordinator: Amin  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Turac ELDARQIZI  
Tərtibatçı: İsmayıllı SÜLEYMANLI  
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

**Лев Николаевич Толстой  
ХОЗЯИН И РАБОТНИК**

**Lev Nikolayevič Tolstoy  
AĞA VƏ NÖKƏR**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 96 səh.

© “Северный вестник” журналı / 1895

© Parlaq İmzalar MMC / 2023

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 128  
Yoldaş seriyası | 8



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
 /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC  
Çap tarixi: 17.02.2023  
Sifariş: 04(09)/23

**Lev Tolstoy** 1828-ci il sentyabrın 9-da Rusyanın Tula quberniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını itirib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərqi dilləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kursda təhsilini yarımcıq qoyaraq doğma kəndinə qayıdır. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sülh” ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. Sonuncu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olunub. Böyük yazıçının sonuncu romanı “Hacı Murad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stansiyasında pnevmoniyanın dəyişib.

**Zahid Sarıtorpaq** 1957-ci il mayın 11-də Şamaxı şəhərində anadan olub. 1981-87-ci illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. “Əlifba bayramında qətl”, “Dərdin sarı çəpkəni”, “Qarğası marşrutu” romanlarının müəllfididir.

Zahid Sarıtorpaq ingilis klassiki Con Miltonun “İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” epopeyalarını, Artur Rembonun, Fransua Moriakın seçilmiş əsərlərini tərcümə edib. Bundan əlavə, V. Skott, C. Coys, M. Prust, Qöte, C. Steynbek, B. Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr onun tərcüməsində Azərbaycan dilində işiq üzü görüb.



# I

Bu hadisə yetmişinci illərdə, Müqəddəs Nikol gүnünün ertəsi günü baş vermişdi. Məbəddə bayram idi; ikinci gildiya<sup>1</sup> taciri Vasili Andreyiç Brexunov heç yerə gedə bilməzdi, kilsədə olmaliydi, – çünki oranın təsərrüfat rəisi idi – eləcə də qohum-əqrəbasını, tanış-bilişini evinə aparıb qonaq etməliydi. Nəhayət, axırıncı qonaqlar da gedən kimi Vasili Andreyiç çıxdan sövdələşib razılığa gəldiyi ağaclığı almaq üçün qonşu mülkədarın yanına getməyə hazırlaşdı. Vasili Andreyiç tələsirdi, çünki şəhərli tacirlər onu qabaqlayıb sərfəli alış-verişini əlindən ala bilərdilər. Ağaclarından ötrü Vasili Andreyiç yeddi verirdi, gənc mülkədar isə on min istəmişdi. Yeddi min həmin ağaclığın əsl qiymətinin üçdə biriydi. Meşə onun yaşadığı dairədə olduğuna

---

1. Gildiya – orta əsrlərdə tacirlərin marağını və imtiyazlarını qorumaq üçün yaradılmış ittifaq – Red.

görə Vasili Andreyiç qiyməti bir az da aşağı sala bilərdi, çünki bir tacirin özgə birisinin ərazisində qiymət qaldırmamasından ötrü onunla kənd qəzasının alış-veriş sahibləri arasında çoxdan şərt kəsilmişdi. Amma Vasili Andreyiç bilirdi ki, qubernianın taxta-şalban tacirləri Qoryaçkinodaki ağacliğın alış-verişini etmək üçün oraya getmək istəyirlər. O dərhal həmin yerə gedib mülkədarla işi bitirmək qərarına gəldi. Buna görə də bayram qurtaran kimi, pulunu üç min etməkdən ötrü sandığından yeddi yüz rubl da götürdü, üstünə özündəki iki min üç yüz rubl kilsə pulunu da əlavə edib diqqətlə saydı, pulqabısına qoyub getməyə hazırlaşdı.

Həmin gün Vasili Andreyiçin nökərləri arasında yeganə sərxoş olmayan Nikita atları qoşmağa qaçıdı. Nikita əyyaş olsa da, həmin gün sərxoş deyildi, çünki içkini atmışdı, pəhriz dönməndə çuxasını və dəri çekmələrini satıb içkiyə verdiyi üçün peşman olub tövbə eləmişdi, ikinci ay idи ki, dilinə də vurmurdu; bayramın ilk iki gündənə hər yerdə içilən şərablar ona gəl-gəl desə də, tamah dışını çekmişdi.

Qonşu kənddən olan Nikita əlli yaşlı və malı-mülkü olmayan bir mujik idi, ömrünün çoxunu öz ocağında deyil, onun-bunun qapısında keçirmişdi. Zəhmətsevərliyinə, diribaşlığına, bacarığına, ən əsası isə, xeyirxah, xoşxasiyyət olmasına görə ona hər yerdə hörmət edir-dilər. Amma o heç yerə öyrəşə bilmirdi, çünki ildə iki

dəfə, bəzən də daha çox düt deyənəcən içir, nəyi var, nəyi yox hamısını içkiyə verirdi, bir yandan da dəlisovluq və öcəşkənlik edirdi. Bir neçə dəfə Vasili Andreyiç də Nikitanı qovmuşdu, amma sonra yenə dürüstlüyünü, heyvan-qaraya can yandırlığını görüb, əsas da ki, ucuz qiymətə çalışdığını görə təzədən onu işə götürdü. Bu cür nökərlərə adətən səksən rubl əmək-haqqı verilirdi, amma Vasili Andreyiç Nikitaya o qədər pul ödəmirdi, cəmi qırx rubl verirdi, özü də az-az, qə-pik-quruşla, çox vaxt da nağd deyil, dükanın ucuz malarını baha qiymətə sıriyirdi ona.

Nikitanın həyat yoldaşı – bir vaxtlar gözəl, cazibədar bir qadın olan Marfa, kiçik, yeniyetmə oğlu və iki qızıyla evi idarə edirdi. O, Nikitanı evə buraxmırıldı, çünkü birincisi, iyirmi il idi başqa kəndin sakini – evlərində qalan bir çəllək ustasıyla yaşayırıldı, ikincisi, əri ayıq olanda onu barmağında oynadır, sərxoş olanda isə pişik görümuş siçana dönürdü. Nikita bir dəfə sərxoş olanda – ehtimal ki, ayıq vaxtlarında arvadından çəkdiklərinin acığını çıxmaqdan ötrü – onun sandığını açıb ən bahalı geyimlərini çıxartmış və balta götürüb bütün sarafanlarını, donlarını kötüyün üstündə tikə-tikə etmişdi. Nikitanın qazandığı maaşın hamısı arvadına verilirdi və o buna səsini çıxarmırıldı. Odur ki indi də, bayrama iki gün qalmış Marfa ərinin ağasının yanına gəldi, ondan cəmi üç rubulluq ağı un, çay, şəkər və şərab aldı, bir də

ki beş rubl nağd pul götürdü; baxmayaraq ki, həmin vaxt Vasili Andreyiç hələ Nikitaya iyirmi rubl da verməliydi, amma Marfa ağanın qabağında ikiqat olmuşdu.

Vasili Andreyiç Nikitaya:

– Biz səninlə şərt kəsmişik axı, – dedi. – Nə qədər ehtiyacın varsa, götür. Mən başqaları kimi demirəm ki: “gözlə, borcunu ver, cəriməni ödə”. Mən öz işimi vicdanla görürəm. Sən mənə qulluq edirsən, mən də səni naümid qoymuram. Əl əli yuyar, əl də üzü.

Bunları söyləyərkən Vasili Andreyiç Nikitanı himayə etdiyinə səmimi-qəlbən inanırıdı: o elə inandırıcı danışındı ki, içi Nikita qarışq pul sarıdan ona möhtac olan adamların heç birinin aldadılmadığına, xeyirxah əmələrindən hamısının razı qaldığına özü də şübhə etmirdi.

– Başa düşürəm, Vasili Andreyiç, elə mən də sizə doğma atam kimi qulluq etməyə çalışıram, sizi çox yaxşı anlayıram, – Nikita cavab verdi.

O, çox yaxşı başa düşürdü ki, Vasili Andreyiç onu aldadır, amma bununla belə ondan öz haqqını tələb etməyin mənasız olduğunu da bilirdi. Anlayırdı ki, dolanmaq üçün başqa yol yoxdur, nə verirlərsə şükür eləmək lazımdır.

İndi ağasından atları qoşmaq əmri alınca, Nikita həmişəki kimi sevinə-sevinə, həvəslə, gümrəh və özünə xas olan qazyerişi yeriyə-yeriyə samanlığa sarı getdi. Orada mixçadan asılmış qayışdan olan sanballı

yüyəni götürdü, ağızlığı<sup>1</sup> çırpıb silkələdi və Vasili Andreyiçin yəhərləyib-yüyənləməyi tapşırıldığı atın saxlandığı qapalı tövləyə yollandi.

– Nədi? Darıxmışdin, ay səfəh? – deyə Nikita pəyədə yalqız dayanan, sağısı bir qədər sallaq, qasığında, burnunda qaralı-sarılı xalları olan caydaq kəhər ayğırın onu salamlayırmış kimi eşidilən zəif kişnərtisini cavablandırdı. O, ata elə müraciət edirdi ki, sanki söz anlayan bir canlıyla danışındı: – Dayan görüm, dayan görüm! Darıxma, qoy əvvəlcə səni bir sulayım... – deyib, atın tosqun boyun-boğazını qaşovladı, belini, sağısını tumarladı, böyürlərinin tozunu çırpdı, yaraşıqlı başına yüyəni keçirib yalnız sığalladı, cilovu çəkib sulamağa apardı.

Üstündəki peyni dizə çıxan döşəməylə aramlı yeriyb eşiyyə çıxan Xallı oynaqlayıb finxirdi, özünü elə apardı ki, guya onunla quyu başına gedən Nikitanı löh-rəm-löhrəm yeriyib təpikləmək istəyir.

– Atil-düş, gözünün qurdunu öldür, yaramaz! – Nikita deyindi. O, atın bu hərəkətini sevirdi, bilirdi ki, Xallı onun yağlı dəridən olan yarımkürküńu sığallayacaq bir tərzdə şıllaq atacaq, amma zərbə vurmayıacaq.

Soyuq suyu içən at öncə bir qədər nəfəs aldı, üstündəki xırdaca tüklərdən təknəyə arabir şəffaf dam-

---

1. Ağızlıq – at yüyəninin ağıza keçirilən dəmir hissəsi – Red.

cilar tökülən islaq və möhkəm dodaqlarını tərpətdi, dayanıb sanki özünə qapıldı, ardınca da qəfil ucadan kişnəyib finxirdi.

– İstəmirsen, istəmə! Mən də işimi bilim; hünərin var bir də su istə, – deyə Nikita tam ciddi bir şəkil-də içindən keçənləri Xallıya dedi; o, təzədən kişnərtisi bütün həyəti bürüyən caydaq və ərköyün ayğırın cilovundan dartaraq samanlığa sarı tələsdi. Yalnız bir nəfər yad adamdan – aşpazın bayrama gəlmış ərindən başqa, nökərlərdən, qulluqçularından heç birisi gözə dəymirdi. Nikita ona:

– Get soruş, canım mənim, – dedi, – hansı kirşələr-dən qoşmağı əmr edir ağamız: enlilərdənmi, yoxsa balacalardanmı?

Aşpazın əri hündür bünövrə üzərində tikilmiş dəmir damlı evə girdi və tez bir zamanda ağanın balaca kirşələri istədiyi xəbəri ilə geri döndü. Bu zaman Nikita artıq boyunduruğu keçirmiş, üstü qərənfil şəkilləri ilə dolu olan yəhər döşəkçəsini bağlayıb-bərkitmiş, bir əlində yüngülce rənglənmiş qövsvari qosqu əyməsi, o biri əlində atın yüyəni çardağın altındakı bir cüt kirşəyə yaxınlaşdı.

– Nə deyirəm, balaca deyirsə, balaca olsun, – dedi, daim özünü guya onu qapmaq istəyirmiş kimi aparan ağıllı atı aşpazın ərinin köməkliyi ilə dişlələrin arasına çəkib qoşmağa başladı.

Hər şey, demək olar ki, hazır idi, təkcə atı cilovlamaq qalırdı. Nikita aşpazın ərinin samanlığa küləş dalınca, həm də anbara atın qaba kətandan olan tərliyini<sup>1</sup> gətirməyə göndərdi.

Nikita aşpazın ərinin gətirdiyi təzə üyüdülmüş yulaf samanını kirşeyə döşəyə-döşəyə ata:

– Yaxşı, yaxşı, özündən çıxma! – deyirdi, – indi isə qoy döşənəcəyi sərim, üstündən də tərliyi. Bax belə, indi ağam rahat otura biləcək.

O, xışmaladığı samanı oturacağıın dörd bir yanından tərliyin altına dürtüsdürdükə elədiklərini dildə də təkrarlayırdı.

Sonra da aşpazın ərinə:

– Çox sağ ol, canım mənim, – dedi, – ikilikdə daha tez öhdəsindən gəldik.

Nikita cilovun sonundakı halqadan qosqu qayışlarını ayırib qozlaya oturdu, yeriməkdən ötrü az qala dil açıb yalvaran sevimli atı həyətdə buz tutmuş peyinlərin üstüylə darvazaya sarı sürdü.

Qara qoyun dərisindən yarımkürk geymiş, ayaqlarında təzə aq keçə çəkmə, başında isti papaq olan yeddi yaşlı bir oğlan dəhlizdən yürüüb çıxdı, yaxasını düymələyə-düymələyə cir bir səslə xahiş edib qışqırdı:

– Mikit dayı, dayıcan! Dayıcan heey! Məni də mindir!

---

1. Tərlik – yəhər altından atın belinə qoyulan keçə parçası – Red.

Nikita:

– Hə, gəl, balası, gəl – dedi və ağasının solğun bə-nizli, sevincindən üz-gözü işiq saçan arıq, çəlimsiz oğ-lunu kirşəyə otuzdurdu, sonra da sürüb küçəyə çıxdı.

Saat üç radələri idi. On dərəcə şaxta vardı, hava tutqun və küləkliydi. Göyun yarısı aşağı sallanmış qara buludlarla örtülmüşdü. Amma həyətdə sakitlik hökm sürürdü. Küçədə isə külək at oynadırdı: o qonşu anbarın damından qarı süpürür və hamamın tinində fırladırdı. Nikita darvazadan çıxbı atı artırma-yı sarı döndərdikdə Vasili Andreyiç ağızında siqaret, belini sallama qurşaqla bağladıqı qoyun dərisindən uzun kürk əynində eyvanın girişindən çıxdı, yeridikcə astarlı keçə çəkmələri ilə qarı tapdalayıb xırıldatdı və dayandı. Siqaretinin qalanını da sümürüb yerə atdı və tapdaladı, tüstünü dodaqlarını örtmiş bığları arasından üfürdü, ata sarı çəpəki baxaraq, kürkünün içi xəzli yaxalığını nəfəsindən tərləməməsi üçün bığın-dan başqa tərtəmiz qırxdığı al rəngli üzünün hər iki tərəfindən aşağı saldı. Oğlunu kirşəyə minmiş gö-rüncə:

– Ay səni, cüvəllağı, çatdırıdin özünü! – dedi.

Qonaqlarla içdiyi şərab Vasili Andreyiçi məst elə-mışdı, buna görə də sahibi olduğu hər şeydən və bu vaxtacan etdiklərindən daha çox həzz alındı. Həmişə varisi kimi gördüyü oğlunun görünüşü indi ona böyük

zövq verirdi; gözlerini qırpa-qırpa həvə dişlərini ağardaraq ona baxırdı. Başını, ciyinlərini yun örپəklə bürümuş, təkcə gözləri görünən Vasili Andreyiçin solğun bənizli, ariq, ikicanlı arvadı onu yola salmaq üçün dəhlizin arxa tərəfində durmuşdu. O, qapının o üzündən könülsüz-könülsüz:

— Nikitanı da özünlə götürsəydin yaxşı olardı, — dedi.

Vasili Andreyiç onun sözlərinə heç bir cavab vermədi, açıq-aydın görünürdü ki, dediklərindən xoşu gəlmədi, qaş-qabağını töküb yerə tüpürdü.

— Üstündə pul aparırsan, — deyə arvadı eyni tərzdə qəmgin səsi ilə davam etdi. — Hava da bir yandan korlanır ha!

— Nədi, mən uşaq-zadam bələdçi lazıim olsun, yoxsa yol-irizi tanımiram? — bu sözləri deyərkən Vasili Andreyiç adətən satıcılar və alıcılarla danışarkən hər kəlməsini xüsusi vurguya səsləndirəndə etdiyi kimi dodaqlarını qeyri-adi şəkildə gərgin bir hala saldı.

Arvadı şalını ciyinlərinə bürüyə-bürüyə bu sözləri təkrarladı:

— Gəl sözümə qulaq as, tərslik eləmə, onu da özünlə apar.

— Qır-saqqız olub yapışmisan yaxamdan... Hara götürüm onu axı?

Bu vaxt Nikitanın qayğısız səsi eşidildi: